



UĞURLA BİRLİKDƏYİK!

## RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ HESABLANMASI

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	393627.81
2. I dərəcəli kapitaldan tutulmalar	6826.88
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I–2)	386800.94
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	43160.22
5. Məcmu kapital (3+4)	429961.16
6. Məcmu kapitaldan tutulmalar :	2392.46
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	427568.70
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, P bəndindən)	1808677.37

faizlə

	Sistem əhəmiyyətli banklar Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6.00%	5.00%	21.39
10. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	11.00%	9.00%	23.64